



■ Vaqif Yusifli

11 mart 2017

www.kaspi.az

PoEZİYA

19

Dünya ədəbiyyatında ilk sonetin müəllifi XIII əsrde İtaliyanın Palermo şəhərində yaşayış vəkil-sair Yakopo da Lentini olmuşdur. Qısaca onu qeyd edə bilərəm ki, dünya ədəbiyyatında Dante, Petrarka, Şekspir, Pyer de Ronsar kimi şairlərin yaradıcılığında sonetin ən gözəl nümunələri yaranıb. Cəmi on dörd misradan ibarət olub həyat-ölüm, varlıq-yoxluq, sevgi, təbiət, fəlsəfi fikirlər və ən başlıcası, insan qəlbinin çırpıntıları əks olunan sonet indi də dəbdən düşmür.

B.Sadiq yenice çap etdiyi "Payız məktubları" sonetlər çələngi kitabında buna nail olmağa çalışıb. Balayar Sadiq ilk sonetlər çələngini həle 2002-ci ilde qələmə almışdı - "Alınmaz qaladır ümid səngəri" adlı bu çələng Qarabağ müharibəsinin təəssüratlarından yaranmışdı.

Balayarın "Payız məktubları"nda doqquz sonetlər çələngi toplanıb. Məlumdur ki, klassik sonetlərdə lirik hissələr, tuyğular fikir ziddiyətləri və qarşılurmaları şəklində diqqəti cəlb edirdi, ancaq

etmək çətin deyil. Balayar mümkün qədər şüarçılıqdan, ritorikadan qaçırmır, poetik obrazlılıq, təşbih və metaforalara üz tutur, dərddən danişırsa, dərdin obrazını yaradır, qələbəyə inam, ümid bəsleyirsə, buna müvafiq bədii təsvir vəsitiələri seçilir. Bəzən bir sonetdə ümid də, ümidsizlik də qoşa "çicəkləyir", amma hər birinin öz poetik ahəngi duyulur.

*Bu ömrün üstünə kim yollayıbdi,
Bu qəmli yolları, dərdli yolları?!
Əcəl məktubumun imza yerində
Allahla bəndənin cütdü "qol"ları.*

Balayar Sadiqin "Payız məktubları", "Sənsizlik məktubları" və "Tənhalıq rəngləri" sonetlər çələnglərini özündən özünə məktublar kimi şərh etmək olar. Ömrün uzaqda qalmış uşaqlıq və ilk gənclik illərinin xatirələri, həyatın lirik qəhrəmənda doğurduğu acılışırınlı təəssüratları, sevginin insan üzündə firtina qoparması və eyni zamanda, ümidi ümidsizlik arasında çırpınıb qalan qəlbin həyəcanları, tənhalıqdan yaranan xəyal qı-

bayraq kimidir, Ürəyim ağrıyan yaralı əsgər" - "üz-gözü mamırlı ocaq daşları, Bir yarpaq uşaqlıq hənirtisidir", "ömrün dan yerinə atdim səsimi, illər ciliklənib yerə töküldü", "əlli il uzadqa bir uşaq durub - Ağarmış saçında fələk qımışır" və s. bu kimi təşbeh və metaforalar heç də gelişmiş gözəllik xatirinə yaradılmayıb, bunlar Balayarın poetik stilinə xas olan, bəzən uğursuz da olsa, əksər hallarda onun özünün axtarışlarına dələlat edən və deyək ki, onun modern şeirə meyilli olduğunu sübut edən faktlardır. "Yığış etəyime addım səsimi, Görən hardan gelir dağ çığırıları?!" Bu bəyaz saçını tanıacaqsası, Ömrün süd qoxulu şirin çağları?" - əgər Balayar altmışinci illərin şairlərindən biri olsaydı, o illerdə bu misralara görə tənqid olunardı. Amma indi müasir şeirin bir yolu da ele bu metaforaların poeziyada yaratdığı çalarlardı.

Balayarın "Sənsizlik məktubları" mini sonet çələngi formasında qələmə alınır. Mini sonet çələnginin hər bölmündə (sonuncu istisna

Yazıçı və xarakter

Səxavət SAHİL



Ədəbiyyat əsl maraфон yarışı, əsl döyüş meydانıdır. İstedadını, gücünü yetərinə hesablaya, nizamlaya bilməyən şəxs mögləbiyyətə məhkumdur. İddia böyük ola bilər, lakin bu iddianın əsası, məntiqlə söykənməlidir. Freyd deyir ki, insanların əsəsəz iddiaları onların ömrünü alt-üst edir, onların həyatının sonu faciə ilə bitir. Freyd "faciə" deyəndə təkcə ölümü, intiharı nəzərdə tutmurdu. Arzuları həyata keçməyən, iddiaları təmin olunmayan, insanı "canlı faciə"dir.

Bu fikir hər zaman əsaslandırıblar - yazıçının xarakteri, şəxsiyyəti olmalıdır. Şəxsiyyət deyəndə təkcə müsbət cəhətlər nəzərdə tutulur. Şəxsiyyət tutduğu yolda ardıcıl olmalı, özünün müəyyənləşdirildiyi yolun sonunu hədəfləməlidir.

Ədəbiyyat adamının şəxsiyyətsizliyi, xaraktersizliyi ilk növbədə onun özüne mənfi təsir edir: əvvəlcə hörmətdən düşür, sonra yazıları öz gücünü, təsirini itirir və beləliklə qazandığı 3-5 oxucusunu da itirir. Daha sonra həmkarları arasında bihörmət olur.

Bu proses necə başlayır? Yazar formalaşdırıcı imicini qoruyub saxlamağı bacarmalıdır. Bunu bacara bilmirse "ədəbi əzrayıl" artıq onun izinə düşür. Yazıçının xarakteri ilə əslubu bir birinə six bağlıdır. Əslubun itməsi, dağlımsı qatarın mühərrikində ciddi problemin olduğunu xəber verir. Əslub itirə, mövzu problemi ortaya çıxır. Məsələn Hüqođan, Tolstoydan, Folknerdən məqalə yazıb, onun ədəbi qəhrəmanlarının xarakterini açan adam gelib "Sevdimalı Tərəvətli"nin, "Gülnise Qəmgin"in yaradıcılığında fəlsəfi düşüncənin ilahi vəhdəti haqqında ədəbi-bədii-fəlsəfi esselər yazır. Yazmağı bir yana, üstəlik özünə haqq qazandırır ki, "Əlmuxtar Suyuşirinin romanı məni "tutdu", əsərin qəribə enerjisi var. Həm də gənc yazardı, dəstək olmaq lazımdı". Başqa birisi isə kimdən geldi yazmağı üzüyümşəqli kimi izah edir. "Görüşdük, çay içdik, kitabın bağışladı, xahiş elədi bir yazı yazım, mən də yazdım".

Yeni xarakter bu qədər sadə formada dəyişə bilər, Folknerlə "Tərəvətli" tərəzinin eyni gözünə qoyula bilər. Məsələ bax bu qədər, asan və "izaholunandır".

Və sonra da həmən bu kimdəngəldi yazanlar başlayır, ədəbi mühitin, həmkarlarının ona dəyişən münasibətindən gileyənlənmeyə.

Faciesine addım-addım yanaşan, onu gələcəyinə çeviren yazarın yazdıqları da xaraktersizliyin qurbanına çevirilir. Bir-iki roman, beş-üç hekayə, üç-dörd məqalə yazıb başlayırlar "xalturaya". İtmış əslubun, sınmış xarakterin, dağlımlı imicin ortaya çıxardığı əsər də yazarın ədəbi formasıdır, ədəbi əksidir. Oxuyanda görürsən ki, daha da formalaşmaq, ciddiləşmək əvezinə mənasız süjetlər qurmaqla, tez-tələsik yazıb bitirməklə, hansısa öhdəliyi yerinə yetirmiş. Hətta umu-küsü o həddə çatır ki, səndən ağızdolusu tərif gözləyir, onu bəh-bəhlə "nəzmə çekmədiyin" üçün dodaq sallayıb yan gəzir.

Mövzuya uyğun qədim Çin pritçasını xatırlayıram. Pritçasının mövzusu təqrübən belədir: Hökmədarın sarayında yaşayan şair hər gün hökmədar mədh edən şeirlər oxuyurmuş və əvəzində ondan bir kisə qızıl alırmış. Bir gün hökmədra xəbər verirlər ki, səndən gizlin, bir qızıl müqabilində şair baş vəziri də mədh edir. Hökmədar qəzəblənə də, hirsini birtəhər udur. Bir müddət sonra hökmədar, şairin vəkili də gümüş pul qarşılığında mədh elədiyini öyrənir. Və beləcə şair itsaxlayana, atabaxana qədər hamiya şeir yazıb, pul qazanır. Hökmədar isə işin axırını gözləyir. Günlərin bir günü atabaxan şaha şikayətə gelir ki, şair pulunu alsı da şeiri yazmayıb. Məhkəmə qurulur, nəticədə şairə ölüm hökmü çıxarırlar. Hökmədar isə güzəştə gedib edamı sürgünə əvəz edir. Sürgündə isə onu şair kimi yox, atabaxanıaldadan məhkum kimi tanıyırlar. Ömrünü son günlərini səfəlliklə başa vurmalı olur.

Faciə də budur. Yazıçı, şair üçün bundan böyük faciə ola bilməz. İndi hökmədar rolunu əlahəzət zaman oynayır. Və her kəsin öz "haqqını" verib, şirinəqızla "yola salır". Hamının əlinən qacaq bəlkə də mümkündür, lakin zaman dan yox.



ideya bundan ibarət idi ki, müəllifin ifadə etmək istədiyi qayə bu fikir ziddiyətlərini özünün estetik idealına tabe etdirsin. B.Sadiq də bu ənənəyə sadiq qalır.

Vətənpərvəlik ruhu üstə köklənən "Ümid yarpaqları" çələnginə müraciət edək.

*Diksinir tumurcuq bələklərində,
Mərmi alovunda islanan çıçək.
Allahım, mərminin allahi yoxdur,
Ətəyin islanar, ətəyini çək.*

*"Təsəlli" sözünün burnu qanayıb,
Ümidlər başını götürüb qaçır.
Elə bil əcəlin vaxtı daralıb,
Gör neçə qapını döymədən açır.*

Çələngin bu bölümündə lirik qəhrəmanın fikir çırpıntıları əks olunur. "Qarabağ çöllündə açan çıçəklər" ikinci bölümde "unudulmuş şəhid ahi" kimi menalanır və bundan sonrası bölmələrdə Qarabağda bizsiz yaşanan gecələrin, səhərlərin, otların, çıçəklərin, çöllərin güllə səsliyinə hədəf oldu. Vaqif rühunun didərgin düşdürüyü Şuşanın hər daşında bir şəhid canının çırpındığı, Cıdır düzündə dərdin məclis qurdugu, bir sözlə, Vətənin Şuşa həsrəti dilə gəlir.

Ümumiyyətə, B.Sadiqin yaradıcılığında Qarabağ mövzusu mühüm yer tutur və elə "Payız məktubları"nda dörd sonet çələngi bu mövzuya həsr olunub. Həm də qeyd edək ki, bu dörd sonet çələngində Balayarın mövzuya fərqli münasibətini də hiss

rıntıları öz əksini tapır. Hər halda, bunlar yaşanılan hissələrdir. Amma ən əsası budur ki, Balayar İtalyan sonetinin ibtidədən "möhürlənmiş" texniki quruluşuna xələl gətirmədən, iki katrendə (her katren özünəməxsus qafiyə quruluşu ilə dörd misradan ibarətdir), bizim qəzələ xas olan o "dar qəfəsde" poetik ustalıq nümayiş etdirməyə can atır. Məsələn, "Tənhalıq rəngləri" sonetlər çələngində Balayarın metaforik düşüncə tərzinin poetik bələtiləri açıq-aydın sezilir. "Ümid qana batmış

olunmaqla) on dörd misra yox, on bir misra olur, yəni iki katren və bir terset... Bu da Balayarın "kəşfidir" deyə bilərik. Bu çələngdə də Balayar təzə təşbehlərlə diqqəti cəlb edir: "Sənsiz işgal olmuş Vətən kimiyəm, Ruhumda bir ovuc "Cəngi Üşüyür" hər halda təzədir birinci misradakı təşbeh, ikinci misradakı metafora.

Biz Balayara yeni sonetlər çələngi yazmağı arzulayaqmır? Bizcə, B.Sadiq bu sahədə - bu şeir növündə kifayət qədər öz sözünü dedi. Amma qoy cavalar bu işi davam etdirsinlər.

Faciə də budur. Yazıçı, şair üçün bundan böyük faciə ola bilməz. İndi hökmədar rolunu əlahəzət zaman oynayır. Və her kəsin öz "haqqını" verib, şirinəqızla "yola salır". Hamının əlinən qacaq bəlkə də mümkündür, lakin zaman dan yox.